

# Vətəndaş cəmiyyətində insan hüquqlarının vəhdəti

**Əksər dövlətlərin konstitusiyalarında vətəndaş hüquqları siyasi hüquqlarla bir qrupda birləşdirilir. Buna əsas onların hər ikisininin, əsasən neqativ xarakter daşıması, həmçinin bu hər iki növ hüquqların fərdi və ictimai təzahürlərdə şəxsiyyətin azadlığının təmin olunmasına yönəlməsidir. Totalitar dövlətlərdə siyasi hüquqların həyata keçirilməsi formal xarakter daşıyır və beləliklə də, vətəndaşlar tərəfindən praktiki istifadə cəhdələrinə hakimiyətin icazə verməmək imkanları genişlənir. Bu hüquqların reallaşması onların həyata keçirilməsi üçün şəraitin yaradılmasıdır.**

H.Babaoğlu yazır ki, iqtisadi hüquqlar fərdlər tərəfindən təsərrüfat fəaliyyətinin əsas faktorlarından, yeni mülkiyyət və əmək-dən azad istifadə, həmçinin bu sahədə təşəbbüskarlıq azadlığının təmin olunması ilə bağlıdır. Bu hüquqlar arasında xüsusi yeri şəxsi mülkiyyət hüququ tutur. Qərb ölkələrində bu hüquq ənənəvi olaraq əsas insan hüququ sayılır. Bu hüququn qanuni yolla tanınması və həyata keçirilməsi müasir bazar iqtisadiyyatının əsasını təşkil edir. Şəxsi mülkiyyət hüququ tarixən sahibkarlıq azadlığı, həmçinin azad əmək hüququnu nəzərdə tutur.

Sosial, mədəni, həmçinin pozitiv mənada başa düşülen bəzi iqtisadi hüquqlar dövlətin hər bir vətəndaşa yaşamaq üçün, onun sosial təminatı, mənəvi inkişafı üçün minimum vəsitəni təmin etmək vəzifəsini müyyəyen edir. Sosial hüquqlar insanın layiqli həyat səviyyəsinin və sosial müdafiəsinin təmin olunması ilə bağlıdır. Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin etməye yönəlir. Onlara təhsil, mədəni dəyərlərə yol tapmaq hüququ, bədii və texniki yaradıcılıq azadlığı və başqaları aiddir. İnsan hüquqları fərdi hüquq xarakteri daşıyır. Bununla yanaşı kollektiv hüquqlar da vardır. Məsələn, milli azlıqların hüquqları, xalqların hüquqları və b. Son illər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində şəxsiyyətin hüquqlarını məzmunca genişləndirən əlavələr etməklə insan hüquqları kataloqu hazırlanır. V.Y.Çirkin şəxsiyyətin və vətəndaşın konstitusion hüquq və azadlıqlarının dörd qrupa bölgündüyüünü göstərir:

1) bərabərlik prinsipini ifade edən hüquq və azadlıqlar (məsələn, vətəndaşların qanun qarşılığı)

sında berabərliyi);

2) şəxsiyyətin azadlığına, toxunulmazlığına, ləyaqətinə təminat verən şəxsi hüquq və azadlıqlar;

3) vətəndaşların cəmiyyətin siyasi həyatında iştirakı ilə əlaqədar olan siyasi hüquqlar və azadlıqlar. Bu hüquq və azadlıqlar vətəndaşlara cəmiyyətin və dövlətin idarə olunmasında iştirak etməyə imkan verir (məsələn, birləşmək azadlığı, bu isə həm də dövlət hakimiyətinə təzyiq etmək üçün də istifadə olunur);


4) sosial-iqtisadi və mədəni hüquqlar. Bu hüquqlar şəxsiyyətin və cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında feal iştirakı üçün hüquqi şərait yaradır (məsələn, əmək hüququ və əməyin azadlığı, mədəniyyət nailiyətlərini istifadə etmek hüququ).

Elmi ədəbiyyatda, xüsusilə də beynəlxalq hüquq sahəsində hüquqların dörd nəslə ayrıılır. Birinci, insan hüquqlarının ənənəvi nəslinə adətən konstitusiyalarda ilkin olaraq təsbit olunmuş

və siyasi hüquqlar sonralar "ikinci nəsil hüquqlarla" - iqtisadi və sosial hüquqlarla tamamlandırmış, daha sonra isə "üçüncü nəsil hüquqlar" adlandırılan hüquqlar haqqında ideyalar irəli sürülmüş və bu hüquqlara dinc yaşamaq hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ və s. aid edilir.

İnsan hüquqları o vaxt reallaşır ki, onlar adamların vəzifələri ilə six əlaqələndirilir. Qərb dövlətlərinin konstitusiyalarında İkinci Dünya mühəribəsinədək vətəndaşların vəzifələri öz əksini tapmamışdır. Ancaq onlar bütövlükdə mövcud qanunçuluğa daxil edilmişdir. Demokratik dövlətlərin vətəndaşlarının vəzifələrinə qanunlara riayət etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etmək, vergiləri vaxtında ödəmək, polis göstərişlərinə tabe olmaq, təbiəti, ətraf mühiti, mədəniyyət abidələrini qorumaq və s. aid edilir.

Bəzi ölkələrdə vətəndaşların əsas vəzifələrinə vətəne xidmet və sədaqət, dövlət hakimiyəti

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb*

Müsəir dövrdə keçirilən islahatların əsas vəzifəsi insani cəmiyyətin bütün həyat və fəaliyyətinin mərkəzinə qoymaq, onu ali sosial dəyər hesab etməkdən ibarətdir. İndi bütün siyaseti və

lamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir da-ha qul ola bilmerik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır".

Ulu Önder Heydər Əliyev hər bir vətəndaşın öz torpağı və vətəni uğrunda vuruşmayı möqəddəs vəzifə hesab edirdi: "Torpağın, vətənin müdafiəsi hər birimiz üçün ən ülvə, ən uca, ən müqəddəs vəzifədir. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlibimizdir, onların xatıresi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır.

Azərbaycan vətəndaşı olmaq böyük şərəfdür. Əger sən bir yerde yaşayırsan, sənin bir evin, koman varsa, onun sahibi-sənə, onu qorunaisan. Əger qoruya bilirsənə, demək, sən namusu, şərəfli adamsan, həm də doğrudan da vətənpərvər insansan. Əger qoruya bilmirsənə, sənin heç yaşamاق haqqında da yoxdur.

Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışaq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsədə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır. Hər kəs hər gün düşünməlidir ki, qələbə üçün, torpaqlarımızın azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün nə edir. Bu suali hər gün özümüzə verməliyik. Əger belə olmasa, qələbə qazana bilməyəcəyik.

Əgər bu torpaqda yaşayan adam öz Vətəninin müdafiəsindən boyun qaçırsa, onun burada yaşamağa haqqı yoxdur. Hamimizin borcu odur ki, torpaqlarımızı etibarlı qoruyaq".

**Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru**

**İnsan hüquqları o vaxt reallaşır ki, onlar adamların vəzifələri ilə six əlaqələndirilir. Qərb dövlətlərinin konstitusiyalarında İkinci Dünya mühəribəsinədək vətəndaşların vəzifələri öz əksini tapmamışdır. Ancaq onlar bütövlükdə mövcud qanunçuluğa daxil edilmişdir. Demokratik dövlətlərin vətəndaşlarının vəzifələrinə qanunlara riayət etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etmək, vergiləri vaxtında ödəmək, polis göstərişlərinə tabe olmaq, təbiəti, ətraf mühiti, mədəniyyət abidələrini qorumaq və s. aid edilir.**

Şəxsi və siyasi hüquqlar aid edilir; ikincisi, sosial-iqtisadi hüquqlar ki, onların da konstitution təsbiti geniş kütlələrin hərəkətləri ilə, məsələn, fəhə sinfinin çıxışları ilə əlaqədar olmuşdur; üçüncü, əsasən ictimai həyatın qloballaşması, xalqların kollektiv təhləbləri (məsələn, xalqların sülhə, inkişafa, öz müqəddərətini təyin etməye olan hüquqları) ilə bağlı hüquqlar; dördüncü, ilk növbədə elmi-texniki inqilabın şərtləri və neticələri ilə bağlı olan hüquqlar qrupu (məsələn, sağlam ətraf mühiti olan hüquq).

H.Babaoğlu yazır: "Beləliklə, görünən kimi insan hüquqları, onların söykəndiyi prinsiplər (azadlıq, suverenlik, qanunçuluq, bərabərlik, təhlükəsizlik, dözmülük və s.), bu hüquqları bəyan edən sənədlər, müvafiq konseptual mündəə və yanaşmalar tarixi inkişafın gedisində getdikcə zənginləşdirilmişdir. "Birinci nəsil hüquqlar" adlandırılan vətəndaş

organlarına seckilərdə səsvermədə iştirak etmək və hərbi mükəlliyyətlik, vergi ödəmək aid edilir. Ayrı-ayrı dövlətlərin konstitusiyalarında əmək fealiyyəti ilə meşğul olmaq (Fransa, Yaponiya, İtalya və b.), uşaqları təbiət etmək (İtalya), təhsil almaq (Türkiyə), öz sağlamlığına qayğı göstərmək və vaxtında müalicə üçün müraciət etmək (Uruqvay) vətəndaşların vəzifələrinə daxil edilmişdir. Məsələn, İtalya Respublikası Konstitusiyasının (22 dekabr 1947-ci ilə qəbul olunmuşdur) 30-cu maddəsində göstərilir ki, "uşaqlarına baxmaq, onları öyrətmək və tərbiə etmək ana və atanın hüququ və borcudur". Fransa Respublikasının Konstitusiyasına (4 oktyabr 1958-ci ilə qəbul olunmuşdur) göre, "hər kəs işləməyə borcludur" Türkiyə Cümhuriyyəti Anayasasının 42-ci maddəsində isə ilkin təhsil almanın bütün vətəndaşlar üçün məcburi olduğu göstərilir.

onun reallaşdırılması təcrübəsinə insana yöneltmək əsas məqsəd kimi çıxış edir. H.Babaoğlunun qeyd etdiyi kimi, şəxsiyyətin siyasi hüquqları və azadlıqları vəhdat təşkil etməklə, cəmiyyətin siyasi azadlığının səviyyəsini səciyyələndirir. Onların reallıq dərəcəsi və məzmunu cəmiyyətin iqtisadi rəfah halından, siyasi rejdən, siyasi mədəniyyətdən, mənəvi həyatdan, digər amillər və şəraitdə asılıdır.

Ulu Önder Heydər Əliyev Azərbaycan xalqı haqqında deymişdir: "Azərbaycan xalqı indi öz taleyinin sahibidir və müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsədə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır. Hər kəs hər gün düşünməlidir ki, qələbə üçün, torpaqlarımızın azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün nə edir. Bu suali hər gün özümüzə verməliyik. Əger belə olmasa, qələbə qazana bilməyəcəyik".

Hər bir azerbaycanlı bunu an-